

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2014-cü il 7 fevral Tarixli 40 nömrəli qərarı ilə  
təsdiq edilmişdir

**4 nömrəli əlavə**

**Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul  
olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi  
(müddətin uzadılması) üçün**

**Ərizə-anket**

**Application form**

Xahiş edirəm, işə qəbul etmək istədiyim əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün iş icazəsinin alınmasına və ya müddətinin uzadılmasına dair müraciətimə baxasınız.

*(Hereby I am asking you to consider my application on obtaining or extension of work permit for carrying out paid labor activity in the territory of the Republic of Azerbaijan for foreigner or stateless person whom I want to employ)*

1. İşə qəbul etmək istədiyim əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə dair (Information about foreigners or stateless persons whom I want to employ)		
1.1. soyadı, adı və atasının adı (surname, name and patronymic)	Tom Smit	
1.2. soyadı və ya adı dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü (if surname or name has been changed, reasons for its change, as well as its period of use)		
1.2.1. əvvəlki soyadı və ya adı (previous surname or name)	1.2.2. istifadə dövrü (period of use)	1.2.3. dəyişdirilmənin səbəbləri (reasons for change)
_____	_____	_____
1.3. doğulduğu tarix (gün, ay, il) (date of birth (day, month, year))	01.01.1980	
1.4. doğulduğu yer (place of birth)	Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri	
1.5. milliyəti (nationality)	amerikalı	
1.6. cinsi (sex)	kişi	
1.7. ailə vəziyyəti (nikahda, dul, subay) (marital status (married, widowed, single))	subay	
1.8. vətəndaşlıq mənsubiyyəti (citizenship)	Amerika Birləşmiş Ştatları	
1.9. pasportunun və ya digər sərhədkeçmə sənədinin (passport or other border crossing document)	1.9.1 növü (type)	Pasport
	1.9.2. seriyası və nömrəsi (series, number)	AA123456789
	1.9.3. verilmə tarixi (gün, ay, il) (date of issue (day, month, year))	01.01.2010
	1.9.4. etibarlılıq müddəti (gün, ay, il) (date of expiry (day, month, year))	01.01.2020

1.10. ölkədə olmasına əsas: ( <i>grounds for staying in the country</i> )				
1.10.1. viza üzrə ( <i>upon visa</i> )		1.10.1.1. seriyası və nömrəsi ( <i>series, number</i> )		AA0147258
		1.10.1.2 verilmə tarixi (gün, ay, il) ( <i>date of issue (day, month, year)</i> )		20.06.2016
		1.10.1.3. etibarlılıq müddəti (gün, ay, il) ( <i>date of expiry (day, month, year)</i> )		19.07.2016
		1.10.1.4. ölkədə qalma müddəti ( <i>staying period in the country</i> )		30 gün
1.10.2. viza tələb olunmayan qaydada ( <i>under visa-free regime</i> )		1.10.2.1. ölkəyə gəldiyi vaxt (gün, ay, il) ( <i>arriving date in the country (day, month, year)</i> )		_____
1.10.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında qərar üzrə ( <i>decision on extension of temporary-staying period of foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan</i> )		1.10.3.1. seriyası və nömrəsi ( <i>series, number</i> )		_____
		1.10.3.2 verilmə tarixi (gün, ay, il) ( <i>date of issue (day, month, year)</i> )		_____
		1.10.3.3. etibarlılıq müddəti (gün, ay, il) ( <i>date of expiry (day, month, year)</i> )		_____
1.10.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi üzrə ( <i>permission card for temporary residence in the territory of the Republic of Azerbaijan</i> )		1.10.4.1 seriyası və nömrəsi ( <i>series, number</i> )		_____
		1.10.4.2. verilmə tarixi (gün, ay, il) ( <i>date of issue (day, month, year)</i> )		_____
		1.10.4.3. etibarlılıq müddəti (gün, ay, il) ( <i>date of expiry (day, month, year)</i> )		_____
1.11. təhsili ( <i>education</i> )				
1.11.1. təhsil pilləsi ( <i>degree</i> )	1.11.2. təhsil üzrə ixtisası ( <i>qualification</i> )	1.11.3. təhsil aldığı dövr ( <i>period of study</i> )	1.11.4. təhsil müəssisəsinin adı ( <i>name of educational establishment</i> )	1.11.5. təhsil müəssisəsinin ünvanı ( <i>address of educational establishment</i> )
ali	mühəndis	1998-2004	Harvard Universiteti	ABŞ
1.12. son beş ildəki fəaliyyəti ( <i>activity in the last 5 years</i> ) <b>Qeyd.</b> Bu hissəni doldurarkən, idarə, müəssisə və təşkilatların adları işlədiyiniz dövrdə adlandığı kimi göstərilməlidir. ( <b>Note.</b> Please indicate previous names of entities, institutions and organizations as called during your employment.)				
1.12.1. nə vaxt (başlanğıc və bitmə tarixi) ( <i>when (from-to)</i> )	12.2. hansı vəzifədə ( <i>position</i> )	12.3. iş yerinin adı ( <i>name of work place</i> )	1.12.4. iş yerinin ünvanı ( <i>address of work place</i> )	

2005-2008	mühəndis	"Star oil" şirkəti	ABŞ
2009-20012	mühəndis	"Texas oil" şirkəti	ABŞ
2013-2015	mühəndis	"Kaliforniya" şirkəti	ABŞ
1.13. işləyəcəyi vəzifə (intended position)	Baş mühəndis		
1.14. işləyəcəyi yerin ünvanı (address of intended work place)	Bakı ş, Qaradağ rayonu, Sənqəçal terminalı		
1.15. yaşadığı ünvan (residential address)	Bakı şəhəri, Nəsimi r, Nizami k, ev 1, m. 1		
2. İşəgötürən (Employer)			
2.1. hüquqi şəxsdir (və ya xarici hüquqi şəxsin filial və ya nümayəndəliyidir) (juridical person (or branch and representation of foreign juridical person))	2.1.1. adı (name)	BP-Azərbaycan şirkəti	
	2.1.2. ünvanı (address)	Bakı şəhəri, Neftçilər prospekti 100	
	2.1.3. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan işçilərinin sayı (number of employed foreigners or stateless persons)	999 nəfər	
	2.1.4. VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi) (TIN (registration number for non-commercial juridical persons))	1234567890	
	2.1.5. telefon nömrəsi (phone number)	(012) 499-99-99	
	2.1.6. elektron poçt ünvanı (e-mail address)	bp.azerbaijan@gmail.com	
2.2. fiziki şəxsdir (physical person)	2.2.1. soyadı, adı və atasının adı (surname, name and patronymic)	_____	
	2.2.2. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi (series and number of identification document)	_____	
	2.2.3. əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan işçilərinin sayı (number of employed foreigners or stateless persons)	_____	
	2.2.4. VÖEN (Taxpayer Identification Number (TIN))	_____	
	2.2.5. telefon nömrəsi (ev, iş, mobil) (phone number (home, work, mobile))	_____	
	2.2.6. elektron poçt ünvanı (e-mail address)	_____	
2.3. fəaliyyət sahəsi (activity area)	Neft-qaz sahəsi		
3. İş icazəsi tələb olunan müddət (Intended period for work permit)	1 il		
4. Müraciət işəgötürənin qanunvericiliyə müvafiq nümayəndəsi tərəfindən edilərsə, onun: (In case the application submitted by legal representative: Information about him/her:)			

4.1. soyadı, adı və atasının adı ( <i>surname, name and patronymic</i> )	4.2. doğum tarixi və yeri ( <i>date and place of birth</i> )	4.3. milliyəti ( <i>nationality</i> )	4.4. vətəndaşlığı ( <i>citizenship</i> )	4.5. yaşadığı ünvan ( <i>residential address</i> )	4.6. şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi ( <i>series and number of identification document</i> )	4.7. telefon nömrəsi (ev, iş, mobil) ( <i>phone number (home, work, mobile)</i> )
Əliyev Anar Sahib oğlu	25.09.1990	Azərbaycanlı	Azərbaycan Respublikası	Bakı ş, B.Nuriyev k, ev 60, m. 50	AZE 01234567	ev: (012) 521-55-79 iş: (012) 592-91-95 Mob: (055) 544-00-00
5. Ərizəyə əlavə edilən sənədləri sadalayın ( <i>List of attached documents</i> )			pasportun surəti, diplomun notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbinin cəlb edilməsi zəruriliyini əsaslandırın arayış, şirkətin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri			
6. <b>Mən xəbərdar edilmişəm ki</b> , əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməməyə, Azərbaycan Respublikasının ərazisində iş və yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsi qaydalarını pozduğuma görə inzibati məsuliyyət daşıyacağam ( <b>Hereby I am aware that</b> in case labour contract is terminated before defined time I will be liable for not informing State Migration Service about the case within 5 business days for violation of issuance rules of documents giving right to work and reside in the territory of the Republic of Azerbaijan)						
7. Əlavə qeydlər ( <i>Additional notes</i> )			Yoxdur			

«30» iyun 2016-cı il

İmza (Signature) \_\_\_\_\_

<p><b>Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)</b> (<b>Official notes (for official use only)</b>)</p> <p>Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı (<i>Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by</i>)</p> <p style="text-align: center;">Bayram Quliyev</p> <p style="text-align: center;"><i>sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası</i> (<i>official's surname, name, signature</i>)</p> <p style="text-align: center;">«30» iyun 2016-cı il</p>
--